

Valideynlərimizə de-
diyimiz "Allah sənin
isti nəfəsini bızdən
əsirgəməsin" arzusu hər
zaman ən gözəl arzuların
əvvəlində gəlir. Bəzi in-
sanlara isə həyat o arzunu
diləməyə macal vermir.
Çünki həyata gələndən is-
ti nəfəsini duymadığı atası
daş heykələ döñür. Hər
zaman ata qoxusunun, ata
nəvəzisinin necəliyini dü-
şünərək yaşa dolar atası
daş döñənlər. Daş hey-
kəlin kölgəsinə sığınib
için-için ağladıqca hayata
küsər şəhid övladları. Dili-
nin əzbəri olar "Heykəl
atam, əyil öpüm üzündən"
sözləri. Ancaq heç zaman
o əllər ata boyununu qu-
caqlaya bilməz. Leylanın
əlləri kimi daş məzara
uzana qalar. Hər dəfə atasızığın yükü bir qədər də
artar. Kiminsə dediyi "Ata"
sözü qəlbinin yarasına ba-
silan duz kimi qalbini
göynədər. O ağrını Leyla
belə dile gətirdi.

- Mən bu illər ərzində heç zaman atasızığımın qəlbimdəki yanğışını dila gətirməmişəm. Mən "Ata" kəlməsinin deye bilmirdim. Məktəblə olduğum zamanlarda kitablarda yazılın "Ata" sözü mənəm üçün könü dağı idi. Hər zaman ata haqqında inşalarım ya-
rımçıqlıqları. Elə atamın ömrü kimi. Natamam inşalarım üç nöqtəsi mənim göz yaşalarım olurdu. Her kəs yazdıqı inşanı müəlliməye verendə men o vərəqəli atamın mezarı üstüne qoyurdum. Her dəfə atama küsgünlüyü artırıldı. Heyat məni dayaqsız savurdugu kimi o günahsız ağa kağızları da küləklər mezdardan mezarə cırıldı. Beləce ata həsrətimi susub, 20 yaşından həyatın en sert sınalrı ilə sinanın ananın qoynuna sıgnıraq böyüdüm.

Size bir şəkil haqqında danış-
maq istəyirəm. Atamlı dostunun
bir şəkil var idi. Mən həmin şəkile
baxanda, sən demə, atamın dos-
tuna gözümüz zilləyib baxırmışam.
Bir dəfə cəsarətimi toplayıb anan-
dan atamı hansı olduğunu soru-
şundum. Aldığım cavab məni yerle-
yeksan etdi. Sən demə, illər uzu-
nu mən atamı tanımamışam. Günlerə özüme gələ bilmediim,
yadıma düşdükəcək ağladım. Mən
atamı niye tanımırı? -sualını ve-
rərək özümü qınamdım. Bu hadisə
məni çox sarsılmışdı. İndiye kimi
bu hadisəni keçim yanında da-
nişmamışam. Şəkillərdən tanımı-
şam atamı. Şəkillərdən sevmişəm
qəhrəmanımı. Qəlbimin derinliklə-
rində ata adlı sizlə var, ata adlı
yaram var menim. Men atamı heç
cüre gözümüzde canlandırma bilmə-
rem, çünki onun üzünü görməm-
şem. Atamlı bağlı ən böyük ar-
zum, istəyim bilsiniz nedir? Birə
dəfə yuxuma görüm. Bir dəfə
atam yuxuma geldi, onunla nə da-
nişə bildim, nə de qucaqlaya bil-
dim. Yuxuda da uzaqdan baxdım.
Gözümüz qabağından oyan-bu-
yana gəldi. Men atama yuxuda da
toxuna bilmədim. İki gün mən o
yxunun tesirindən çıxa bilmədim.

Əvvəller atam haqqında da-
nişmaq çox çətin idi. Heç vaxt bu
barədə danışmirdim. Düzdür, indi

HEYKAL ATA



de həm məna, həm də anama bu
dərdimizi dila gətirmək çətindir.
Biz heç vaxt göz yaşalarımızı biri-
birimizə göstərməmişik. Mən üzül-
meyim deyə anam sizinlə də otaq-
da sakit səsələ danişirdi. Mən isə
bu fədakar qadının fədakarlığı
qarşısında yenə içün-icin ağlayı-
dım.

Biraz da nənəmdən deyim si-
ze. Mən balaca olandan nə vaxt
Şəhidlər xiyabanına gedərdikse
nənəm atamın qəbir daşından
qopara bilməzdik. Nənəmin dediyi
laylalar, ağıllar körpələndən hasret
neğməmə dönüb. Bir de nənəm
həmişə atamın mezarı önünde
üzümden gőzündən o qeder
öpərdi ki, sanki atam öpürmüş ki-
mi hiss etdirməyə çalışırdı. An-
caq...

Mən texminən 25 yaşına kimi
atamı ziyarete gedəndə dila galib
ağlamamışam. Həmişə göz yaşa-
rımı üreyime axıtmışam. Geceler
yorğanı başıma çekib ağlamışam.
Amma indi atam üçün ağlamaq
mən qürür verir. Həqiqətən de
mən fəxr edirəm ki, şəhid Əbdül
kimi bir igidin qızıyam.

Atamın şəklini uşaqlıqdan di-
varda görmüşəm. Həmişə deyir-
dim ki, gelin köçəndə atamın şək-
linin altında duracam. Sanki o me-
ni yola salmış kimi qıxicam ata
evimdən. (Bu anlar xəyalımda
canlandıraq üreyim gőyüm-gő-
yüm gőyndə.) Çok qəribərdə bili-
rem. Ancaq mən buna şükr edir-
əm ki, o arzum gerçək oldu. Ata-
min şəkili məni yola saldı.

Üzünü görmədiyim atamın
adını ilk övladına veren gün men
ana olduğum halda balaca Əbdü-
lə "Ata" dedim. Ata həsrətimi
onuna dindirməyə çalışdım. O
qəder ağırıldı ki atasızlıq. Atam
yadına düşəndə üç uşaq anası
olan Leyla yox, sanki bir körpe,

kövrək uşaq oluram. Atam mənim
sağalmaz yaramdır.

Bu dünyaya gəlen bəzi insan-
lar sanki vətən üçün doğulurlar.
Həmin insanlardan biri de Mahmudov
Əbdül Əqərəman oğludur. O, 2 aprel 1973-cü ilde Naxçıvan
Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində dün-
yaya göz açıb. Əqərəman və Se-
maya Mahmudovların ilk övladı
olan Əbdüldən sonra iki qardaşı
dənəyaya gəlib.

Əbdül uşaqlıqdan anasının
çəkdiyi zəhməti görərək böyüyüb.
Anası ilə yanışı Leyla nənəsi də
onun və qardaşlarının qayğısına
qalıb. Erken yaşlarında ailəsinin
bütün yükünü öz çiyinlərində daşı-
yıb.

Əbdül Mahmudov 1980-ci ilde
Şərur rayon Cəlil Məmmədquluzadə
adına Cəlilkənd tam orta mək-
təbinde təhsil almağa başlayıb.
Məktəbə qədəm qoyduğu ilk gün
onun həyat yolları Şədaqət xan-
ımlı kəsişib. O zamanlar eyni si-
nifdə təhsil almağa başlayan mək-
təbilər bilməzdi ki, gələcəkdə
biri vətən dərsindən, biri de həyat
dersindən in böyük imtahandən
keçəcəklər. Əbdül VIII sinfi bitir-
dikdən sonra Şərur Texniki Peşə
məktəbinde dülgerlik ixtisasında
təhsil alıb. Zəhmətən qoşul qardaş-
şlarının qayğısına sanki bir ata
kimi çigidin qızıyam.

Məktəbə həyatları birlikdə ke-
çən, həyati birlikdə derk etməye
başlayan Əbdül və Şədaqət dənə-
bir önməli qərar veriblər. Onlar 6
fevral 1992-ci ilde aile həyatı qu-
rublar. Xoşbəxt bir ömrə yaşamaq
arzusu ilə qurulan ailənin ömrü
cəmi sekiz ay olub. Əbdüldən qısa
ömrü Şədaqət xanımın sonsuz
həsrətinin səbəbi olub.

Əbdül Mahmudov 18 may
1992-ci ilde vətənə xidmet borcu-

nü yerinə yetirmək üçün müddəli
həqiqi hərbi xidmətə yollanıb.
Naxçıvan şəhərində, yerləşən N
saylı hərbi hissədə xidmətə başla-
yib. Bir dəfə ailəsi ilə görüşə gəl-
diyində ata olacağını öyrənib. Na-
nəsini həddindən çox sevən Əbdül
"Əgar qızım olsa adını Leyla qo-
yacam. İsteyirəm nənəmin adını
övladım yaşatsın" deyib. Ancaq
onun bu arzusuna çatmağa ömrü
yetməyib. Sentyabrın əvvəlində
Sədərək rayonunda yerləşən N
saylı hərbi hissəyə göndərilib.
Düşəminin hədəf olduğu Sədərək
rayonun müdafiəsində dayanan
Əbdül 18 sentyabr 1992-ci ilde
düşəminin snayper atası ilə kürə-
yindən vurulub. Daha bir vətən
oğlu vətən səngərində cənnətə
yol alıb.

Əbdül Mahmudovun həyat yol-
daşı Şədaqət xanım:

- Həmin gün üreyimin üstündə
sanki ağır bir yük var idi. Axşa-
müstü su gətirmək üçün qapıdan
çixanda mənə doğru irəlileyən qə-
rənfilə bürünmiş bir maşın gör-
düm. Bir anda nə baş verdiləni an-
lamadım. Əlim bir anda boşaldı.

Əbdülün şəhid xəbərinin vermədən
şəhid tabutunu getirdilər. Qəfil gə-
lən tabutu gördüm və o acının
ağırlığına üreyim tab etmədi. Özü-
mə gəldiyindən şəhid yarının buza-
dönmüş cismini gördüm. Həyatı-
nın en çətin vidasını etmək məc-
buriyətində qaldım. 18 sentyabr-
da her şey bir göz qırılımda baş-
verdi. Ele həmin gece Şərur Şə-

hidlər xiyabanında Əbdül əbədiy-
yətə ugurlandı. Ondan sonra hə-
yatın dayısı. O gün üreyimdən
hiss etdiyim ağırlıq günbəğin da-
ha da artı. Tənhələğin ağıuşuna
atıldı. Menə həyata bağlayan isə
Əbdülün yegane əmanətinə can
vermək isteyi id. Əbdülün arzula-
rını onşuz həyata keçirmək ağır və
dözülməz idi. Bu dünyaya atasız
gələn körpələrdən biri da mənim
payına düşdü. 8 fevral 1993-cü il-
de qızım dünyaya göz açdı. Əbdülün
arzulduğu kimi Leyla nənə-
nin adını körpəyə qoyдум. Leyla
körpə əlli ilə elimi tutdu. Men de
onun üçün həyatiñ ellərindən
məhkəm yapışdım. Övladım üçün
bütün çətinliklərə sına gərdim. Onun
ata həsrətine melhəm olmasa-
dam da atasız olduğunu etrafda
hiss etdirməyə çalışdım. Gündüz-
lər dərdsiz görünüb, gecələr
dardımızla baş-başa qaldıq. Biz
birləkde böyüdük.

Əbdül Mahmudovun atası və
anası həyətdən ölçüblər. Qarda-
şının övladı Əbdülün adını daşıyır.
Əbdülün yegane əmanəti Leyla da
uç oğlu övladından ilkine atasının
adını əmanət edib.

Şəhidlər əbədiyətə əbədiy-
şardılar. Ancaq bu dünyada şe-
hidlərin adlarının yaşaması üçün
adları üzərinə böyük məsuliyyət
düşür. Bu gün Şədaqət xanım
ve Leyla xanım qəhrəman şəhid-
mizin unudulmaması üçün çalışır.
Budur sədaqət.

ŞƏHİD ƏBDÜL

*Ayrılıq ağrısı heç həfi fləmir,
Ruhu da, cismi də gümənsiz qoyur.
Əbdül, yoxluğunla sınanan kəslər,
Quru nəfəsinə ehtiyac duyur.*

*Köksünə al qanın axan Sədərək,
Düşmənə hər zaman oldu məngənə.
Elə sənin kimi igid oğullar,
Canını hədiyyə verdi vətənə.*

*Sevgisi səninlə dəfn olan yarın,
Gənc yaşda büründü qara örəyə.
Dünyaya atasız doğulan Leyla,
Daim həsrət qaldı səni görməyə.*

*Həsrətin ağrısı təzə-tər qaldı,
İllər ovutmadı şəhid dərdini.
Neçə nər oğullar örnək götürdü,
Əbdül, qəlbindəki vətən sevgini.*

*Bu şəvgi əsalət, inam, ehtiram,
Bir de ehtisəmin özüdür, şəhid.
İgidlər oyluğu Şərur torpağı,
Fəda olanlara çox oldu şahid.*